



## [ahin Hsnli deputatn ittihamlarna cavab verdi](#)

Dnn millt vkili Fazil Mustafa znn "facebook" shifsind Mhrrmlk aynda kildiyini ehtimal olunan .tanm ilahiyyat Hac ahinin d itirak etdiyi videonu paylaaraq tqnit etmidi

Arannews- ilahiyyat Hac ahin millt vkilinin ittihamlarna cavab mktubunu tqdim edib. Hac :ahinin qlm ald yazn oldu kimi tqdim edirik

Allaha krlr olsun ki, doma Azrbaycanmzda ildn il insanlarn mnvi mvzulara daha ox diqqt" yetirdiklrinin ahidi oluruq. Bzn qfil, bzn qeyri-iradvi, bzn srf nny hrmt zndn yaranan din maraq artq yeni, rasonal mstviy qdm qoyub. Sovet totalitarizmini, erkn 90-larn qeyri-sabit dnmini grmyn, mstqil v azad bir dvlt d formalaan masir gnclr dnyaya aq olduqlar qdr, zntanmaya da meyillidirlr. Tbi ki, bu zn tanmaq v dyrlndirmk kimi pozitiv chdlr ictimai ura da sirayt edir. Cmiyytqurucu v dvlqturucu ideya kimi, din d istisna deyil. Masir insanmz tam haql olaraq suallar verir, drinliklr varmaq isyir. nki, qloballaan dnyada yad ruhiyy v cilvd deyil, z kimi yaamaq istyir. Frdi xsiyyt evirn onun zn tanmas v dyrlndirmsidirs, sradan bir toplumu izztli v mtrqqi millt edn onun z kimliyini tanmas v .dyrlndirmsidir. Bu chtdn Azrbaycan insan v cmiyyti yalnzs yksln xtt zr hrkt etmkddir

Azrbaycanda din hmi milli ruhun zl olub. z d olduqca mhkm bir zl. Bizim nnvi dini baxlarmz hr zaman progressiv olub, he zaman dini v milli qardurmalara, ictimai v siyasi islahatlara, mdni znginlm v mbadillr, yaradc ruhiyy v quruculuq zmin mane olmayb. ksin, bu hadislr dstklyib dey, tariximiz inki af xttin kklrib. Ayr-ayr neqativ hadislr istisna deyil, lakin bu, btlvkd tarixi prosesin vektorunu dyimyib. Bel bir fonda Azrbaycan gncinin mnviyyata, din, kkn gstrdiyi maraq v ehtiram yalnzs v yalnzs glcy midlri artrr. Vtnimizin v milltimizin n az, n ox dnya tarixind mhm rol oynayacana minik. nki, ardcl uursuzluqlarla zln v tdrici squta doru gedn masir imperializm mnn sir etdiyi digr milltlri d z ardnc aapacaq. Ayaqda qala bilnlr, yeni dnya dzninin formalamasnda itirak ednlr yalnzs z mnvi kimliyi il trqqini uzladran xalqlar olacaq. Tbi ki, he bir dvlti, o cmlndn Azrbaycan bu statusda grmk istmynlr mxtlif vasitlr l atacaq. Gah rngli inqilablar, gah rb baharlar, gah da etno-konfessional savalar i salnacaq. Bu baxmdan olduqca byk thklrl z-z glirik. Zahirn .dysiz bir hadis, dnlmmi bir addm byk facilr yol aa bilr

Azrbaycann nnvi dini baxlar iki mhm qatdan ibartdir ki, Aristotell Platonun dvrndn bu gn kimi hllini tapmayan mhm bir problemin zm hesab oluna bilr. Bu, rasonal v emosional qatlarn bir-birini tamamlamas bax sistemidir. Odur ki, biz bir millt olaraq emosiyalar yan tsir kimi qbul edn quru rasonallq yad oldu kimi, rasonall hyatn qnimi sayan airan emosionallq da yaddr. Bizim mdniyytimiz gndzlr elmi v ictimai faliyytdn usanmayan, geclr ilahi eq atind yanaraq irfan dbiyyatnn zirvlrini fth edn nmunlr yetidirib. Bizim zlliyimiz d el bundadr. Dnmk v sevmk, yrmk v yaratmaq, qazanmaq v paylamaq, tanmaq .v balanmaq, almaq, glmk v alamaq. Bizim zehnimizd bunlar bir-birinin ksi deyil, tamamdr

slind Qurann tqdim etdiyi kamil insan xsusiyttir Misiri qdrtdirn Yusifin ayrldan gz tutulanacan alayan, bununla bel peymbriyindn l kmyn Yaqub. Allahn n gzl dastan adlandrd bu hadis bir btn ictimai, siyasi, psixoloji qatlar il brabr ata il oula, vliya il digr insanlar arasnda bir eq macrasdr. Quran cazibli, vliyalr seviln, insanl midldirn, nhayt hyat btlvkd bir bahar edn hr sahd ncl v uurulu olan bir qhrmann eq atind yanaraq alama bacarmasdr. Bu hiss sorulanmaz, nki insandan insaniiyyt sorulanmaz. Bu dnyagr fdakarln zirvsi olan hidlik sevdas il yaayan alimlr, airlr, mmurlar, hrbilr yetidirir. Bu dnyagr ilahi peymbrlrdn xz olunub v xalqmz arasnda Aura mrasimi kimi yaayr. Id bir df kimliyindn asl olmayaraq hr ks insanlq urunda hr eyini qurban vermi bir vliyan yad etmk n mscidlr toplar, onun amallarn rasonal mstvid yrnir (oxu xtb dinlyir), onun haln emosional mstvid

yaayr (oxu nvhy alayr). Dnc v hissini birliyi, insann iki fundamental xsusiytinin vhditi v bundan yaranan bir mdniyyt bu bizim xobxtliyimiz v uurlarmzn zmanti deyilmi? Haql olaraq yndymz tolerantlmz mhz mrhmt hissi alayan,zorakl rdd edn,al il emosiyann vhditi olan bu dnyagrnn mhsulu deyilmi? Ikmizd radikalln yaylmasnn qarasn alan n sas amil mzhbindn asl olmayaraq insanlarmzn peymbr hli-beytin mhbbti,onlarn ad gnnd ad,qmli .gnnd qmli olmasdr. nsan gl v alaya bilirs,insandr demli

Deyiln sbblr gr getdikc gnclrimiz v ziyallarmz bu mdniyyt daha ox balanr, ondan daha ox faydalanmaa alr. Hr il Aura zadarl, Qdr gecleri, mvlud tdbirlri daha izdihaml v ehtiaml olur. Msl d yalnz say artmnda deyil, mnviyyat v ziyann bir-birin qarmasndan rsy gln keyfiyytin dyimsindir. Tsf, hr bel tdbirdn sonra ifrat v dzmsz fikirlrin sslnadirilmsi artq adt halna evirilib. Tnqid gzldir, hqart kems. Eyni zamanda tnqid gzldir,alternativ tqdim olunsa. Azrbaycan xalqnn srlrl qoruduu, mnvi energetikasnn hopduu, dvlit vsaitin brpa olunduu ziyartgahlara dil uzadlr, hrnd alternativ model kimi tqdim ediln qarda Trkiy il pir sayna gr he bir mslman lksi mqayis oluna bilmz. Mbark Ramazan ay ncsi milli rsdxanamzn v millidini qurumumuzun azan cdvli trtib etmsi xarici lky tqldilik adlandrlr, lakin alternativ kimi el baqa lknin azan cdvli tkelif olunur. z tarixi xsiiytlrimiz mtlq kild aladlr, alternativ olaraq xarici lknin tarixi xsiiytlrinin mtlq idealladrmas tkelif olunur. lahiyyatlar savadszlyq v z iini bilmkd ittiham olunur, alternativ olaraq rit leksikonunda teoloji mbahislr aparann dnyvi dvlitin millt vkili nmunsi tkelif olunur. Nhaytd d bu millt n alan, vuruu, canndan bel ken fdakarlar yetidirn nnvi din xarici lknin ideologiyas adlandrlr, alternativ olaraq el xarici .lknin nnvi dini baxlarnn mnimsnilmsi tkelif olunur

Yqin ki,millt vkili Fazil Mustafadan yazdmz anladnz. Hrmtli Fazil by,an sylsm, mvqeyiniz mnim n anlalmazdr. Sizinl frqli dnclrd ola bilrik, amma ax hr birimiz vtn v millt un almalyq. Hrmizin frqli baxlarmz ola bilr, lakin milli birlik v maraqlar hammz n qrmz xtt olmaldr. Bu gnn blas olan etnik milltiliyin, ifrat saln, aqressiv ateizmin, siyasi militantizmin, dini radikalizmin kknd mhz fdakarlyq v eqin olmamas, emosinallqla rasionalln qardurmas dayanr. cdadlarmzdan limiz glib yetin bu irsimizi he bir vchl xsi ambisiyalara, triqti maraqlara qurban ver bilmrik. Kimis dini etiqadna gr aalamaq, insanlarn emosiyalarn tfti etmk, gz yalarn sorulamaq, dini hissirl bal ehtiyatsz szlr sylmk he kim baucal gtirmz. Bu, hm d thklidir, xsusi il mzhb v din savalarnn tyan etdiyi indiki dvr. Ikmizd dzmlk varsa, mxtlif din v mzhb ardcllarnn dinc yana yaamasnn ahidiyiks, buna gr tnqid v thqir etdiyiniz nnvi dinimiz borcluyuq. Diqql fikir versniz, baksn, terrorist "istehsal edn"zehniyyt mhz mhbbt, mrhmt, mzlumun halna yanmaq, sdmr krplrin qtl olunmasna etiraz alayan nnvi dinimiz qar olan zehniyytdir. O ki,qald zadarl mlm adlandrb,dinimizd olmadn iddia etmyiniz,n tutarl dlillrl bunun Qurani-krim mntiqin zidd olmadn,ksin bu mntiq sykndiyini sbut etmy hazram. Amma bir millt vkili il teoloji .mvzularda polemikaya girmyi lazmsz hesab edirm

Hrmtli Fazil by,bizim faliyytimiz illrdir gz nnddir. Bizi xrafat yaymaqda, hanssa xarici dvlitlrin dyirmanna su tkmkd ittiham ed bilmzsiniz, bu iddia ancaq gll qarlanabilir. Mvhumatqla mbariz, dini mhitimizi xarici tsirlrdn qorumaq bir din xadimi olaraq xsn mnim faliyytimin prioritet istiqamtidir. Buna gr n mxtlif triqtlr v cryanlar trfindn hdf alnmam, lakin faliyytimdn dnmmim, dnmk fikrim d yoxdur. Gnclr vtnprvrlik hissi alayan, hid Mahir Mirzyevlr, Emin Barovlar v yzlr yurduna bal insanlarn formalamasnda mhm rolu olan bu mrasimlr thqir etmk he insafdan deyil. Mnsub oldumuz xalqn mnvi dyrlri il bal natamamlq kompleksi yaamaq yox, bu dyrlrl qur duymalyq, hrmtli Fazil by.Bu dyrlr .”bizi bir millt olaraq var edib,srlr boyu var etmkd davam edck

Moderator.az